



**Aydın
Qasimli**

Filologiya üzre
fəlsəfə doktoru

Bizim yazar

(əvvəli ötən sayımızda)

Bu dövrde İstanbulda Damad Fərid Paşa kabinetini Əli Rza Paşa kabinetə əvəz etmiş, Dəniz Nəziri Salih Paşa rəsmi olaraq Anadoluya göndərilmiş, Amasyada 20-22 oktyabrda 3 gün süren danışqlar nəticəsində Salih Paşa Mustafa Kamal Paşanın Sivas Kongresi tərəfindən təsbit edilən

əlaqəli dövlətlərin birlikdə verəcəkləri qərarla təyin ediləcəkdir.

Müttefiq qüvvələr İstanbul hökumətindən bir çox adamların işdən azad edilməsi və mərkəzden uzaqlaşdırılmasını tələb etmiş, 16 mart 1920-ci ildə isə İstanbullu faktiki olaraq işğal etdiğdən sonra bəzi deputatları da həbs etmiş, həbs edilə bilməyənlərdən bir qismi Ankaraya qaçaraq milli mücadiləyə qatılmış, 5 aprel 1920-ci ildə bütün etirazlara baxmayaraq Damad Fərid Paşa xaricilərin əli ilə yenidən sədarətə gətirilmişdir. Damad Fərid Paşa sədarətə gətirilən kimi "Kuvayi-Milliye", yeni milli mücadiləyə başlayanların əleyhinə bir çox əmrlər vermiş, İstanbul-

hib olduqları bütün haqlara sahib olduğu üçün Hökumət təşkil etmiş və hökumət vəzifəsini də icra etmiş, Mustafa Kamal Paşanı Məclis başqanı seçmiş, beləliklə o, həm dövlət, həm də hökumətin başçısı olmuşdur.

Birinci Böyük Millət Məclisinin Ankara topındığı 23 aprel 1920-ci ildən 24 iyul 1923-cü il Lozan sülh anlaşmasına qədərkə dövr Milli Mücadilə, başqa sözə, yeni Türkiye Cumhuriyyətinin quruluş dövrüdür. Bu dövr ağır bir dövr olmaqla yanaşı həm də Türk millətinin neyə qadir olduğunu tarixə səbüt etmə dövrüdür. Bu dövrde yunanlar üzərində qələbə çəlinmiş, onlar Türk torpaqlarından çıxarılmış, qızılı-Doğu Türk hüdudlarında ermənilər zərərsizləşdirilmiş, güneydə fransızlara qarşı başarılı mücadilələr verilmiş, Türk-

mal Paşa Türkiye Cumhuriyyətinin ilk Cumhurbaşqanı seçilmişdir.

Cümhuriyyətin qəbul və elanından qısa bir zaman sonra xilafətin ləğv edilməsi və Osmanlı xanədənin ölkə xaricinə çıxarılmasına dair Türkiye Böyük Millət Məclisi 3 mart 1924-cü ildə qanun qəbul etmiş, demokratiya və layiqlik yönündə mühüm bir siyasi addım atılmışdır. Mustafa Kamal Paşa Osmanlı İmператорluğu kimi kosmopolit bir dövlətdən devr alındıq toplum üzerinde məcburi bir mədəniy-

kultələr, Konservatoriya, konsert salonları, Gözəl Sənətlər Akademiyası, rəsm qalereyaları, mədəniyyət mərkəzləri açılmış, çağdaş bir eyitim üçün çaba göstermiş, çeşidli elmi araşdırma mərkəzləri yaratmış, Şərqi və Qərb ayırımı yapmadan Türk ulusunun tarixdən gələn özəlliklərinə uyğun bir Cumhuriyyət kültürü meydana getirmiş, çağdaş, ulusçu və demokratik bir kültür sintezi üçün dövlətin bütün imkanlarından istifadə etmişdir.



Mustafa Kamal Paşa özünəqədərki fikir cərəyanları olan Osmanlılıqların, İslamçıların, Qərbçilərin, İctimai-Məslək tərəfdarlarının, Sosyalistlərin və Türkçülərin fikirlərindən və onların mənsublarının durumu və fəaliyyətlərindən xəbərdar olduğundan bu cərəyanlanın Milli Mücadiləyə verə biləcəkləri yönü və yönəzliliyi bilmış və buna uyğun da herəket etmişdir. Özü də bir Türk milliyətçisi olan Mustafa Kamal Paşa çıxış və bildirilərində işlətdiyi "milli şurur, milli mücadilə, milli birlik, milli iradə, milli təşkilat, milli istiqlal, milli müqəddərət, milli şura, milli idarə, milli müdafiə, milli dava, milli siyaset, milli fəaliyyət, milli hərəkat, Milli Məclis, milli kabina, milli hökumət, milli dövlət, milli sırr, milli hiss, milli arzu, milli istək, milli amal, milli qayə, milli müqavilə, milli dəstə, milli komanda, milli hüquq, milli əksəriyyət, milli qurultay, milli məqsəd, milli vəzifə, milli məsələ, milli mövcudiyət, milli cərəyan, milli təşəbbüs, milli adət-ənəna, milli sərhəd, milli etimad, milli vəhdət, milli mənfəət, milli mənəfe, milli mübarizə, milli heysiyyat, milli ruh, milli məfkurə, milli məlk, milli güc, millətin istiqlalı, vətənin bütövlüyü, məmləkətin müqəddərəti, vətənin mənəfeyi, vətənpərvər təşəbbüs, vətənin xilası, mübarək vətən" və s. kimi Türkçülərin gündəmə gətirdiyi ifadələrlə həyat və fəaliyyətinə yön vermiş, millətin Türkçülüyə məxsus bu qayələrlə silahlandırmış, məhz buna görə də milli mücadiləni başarı ilə sona çatdırmış, ulusçu bir Cumhuriyyət qurmağa nail olmuşdu.

(ardı gələn sayımızda)

Zəfərlərə aparən Komutan

aşağıdakı prinsiplərini qəbul etmişdi:

1) Türklerə məskun yerlərdə mandat və himayənin qəbul olunmaması;

2) Müsəlman olmayanlara Türk torpaqlarında siyasi hakimiyət və ictimai asayışı pozacaq imtiyazlar verilməməsi;

3) Anadolu və Rumeli Müdafiə-Hüquq Cəmiyyətinin hüquqi bir təşkilat olaraq İstanbul Hökuməti tərəfindən rəsmən tanınması;

4) Müttefiq dövlətlərle Osmanlı dövləti arasındaki sülh konfransına gedəcək təmsilçilərin...seçilməsi;

5) Deputat Məclisinin yabançı qüvvələrin işğalı altında olan İstanbulda toplanmasının doğru olmadığı;

Salih Paşa qəbul etdiyi bu maddələri kabine yoldaşlarına da qəbul etdirməyə vəd versə də sözünü yerinə yetirə bilməmiş, nehayət 12 yanvar 1920-ci ildə Osmanlı Parlamənti son toplantısını keçirmiş, Məclisdə Müdafiə Hüquq Cəmiyyəti güclü bir qrupla təmsil edildiyindən "Misaki-Millî" ("Milli Pakt") deyilən Milli Pakt və milli müdafiə programı elan edilmişdir. Milli iradəni təmsil edən bu Milli Pakt aşağıdakı məzmunda bir "Beyannamə" yayınlamışdı:

1) Osmanlı Dövləti, Ərab çoxluğunu ilə məskun olan və müqavilə bağlandıqdə müttəfiqlərin işğalında olan ərazilərdən vaz keçəcək və bu ərazilərin müqəddərəti əhalisinin rayları ilə təyin ediləcəkdir. İşğal edilməmiş Türk əraziləri bölgünəz bir bütündür.

2) Doğu bölgəsində öz rayları ilə Ara vətənə qatılmış olan Qars, Ordəhan və Batum üçün lazım gələrsə, təkrar xalq rayinə müraciət edilə bilər.

3) Batı Trakyanın hüquqi durumu o bölgə əhalisinin sərbəstə verəcəkləri raylarına görə təsbit ediləcəkdir.

4) Xilafət və səltənətin mərkəzi olan İstanbul ilə Marmara dənizi hər cür təhlükədən uzaq olmalıdır. Bu əsas mühafizə edilmək şərti ilə boğazlar keçişə və ticarətə açıq olacaq və bu məsələ Türkiye ilə

da toplanan hərbi məhkəmə 11 may 1921-ci ildə Mustafa Kamal Paşa və yaxın yoldaşlarını qayıbı ölümə məhkum etmiş, milli mücadiləni davam etdirənlərin üzərində hərbi qüvvələr göndərilmiş, İzmət, Bolu və Trabzonda milli mücadiləçilər qarşı üzyanlar təribət etmiş, "Kuvayi-Inzibatiye" ("İnzibati Dəstə") adı ilə yaratıqları birliklər səbəsiz yərə bir çox qardaş qanı tökülməsinə səbəb olmuş, lakin milli mücadilə tərəfdarları bu təhlükəlli təşəbbüsleri arasında aradan qaldırmağı bacarmış, Ankaradakı İstiqlal Məhəkəməsi də Damad Fərid Paşa və tərəfdarlarını vətənə xeyənət suçundan qayıbı olaraq ölümə məhkum etmişdir. Mustafa Kamal Paşa 8 aprelədə yayınladığı bildiri-

Cümhuriyyətin qəbul və elanından qısa bir zaman sonra xilafətin ləğv edilməsi və Osmanlı xanədanının ölkə xaricinə çıxarılmasına dair Türkiye Böyük Millət Məclisi 3 mart 1924-cü ildə qanun qəbul etmiş, demokratiya və layiqlik yönündə mühüm bir siyasi addım atılmışdır. Mustafa Kamal Paşa Osmanlı İmператорluğu kimi kosmopolit bir dövlətdən devr alındıq toplum üzerinde məcburi bir mədəniyyət dayışımı və gelişimi başlatmış, Cümhuriyyətə xas bir ideologiya gerçəkləşdirərək kosmopolit Osmanlı mədəniyyətindən fərqli olaraq Cümhuriyyət mədəniyyətini də bu ideologiya əsasında oluşturmağa çalışmış və bu ideologiya və mədəniyyəti xalq arasında yaymağa başlamış, Cümhuriyyət kültürünün topolumsal tabanını yaratmağa müvəffəq olmuşdu...

də Damad Fərid Paşanın Aydin elini Yunanistana teslim etdiyini, təcavüzə uğrayan Türklerin müdafiəsinə engel olduğunu, Müttefiq dövlətləri hərbi işğala dəvet etdiyini, lakin millətin bu dəfə tədbiri və hazırlıqlı olduğunu, Damad Fəridi və hökumətini tanımayacaqını açıqlamışdır.

İstanbul işğal altında olduğundan normal fəaliyyət göstərə biləməyən Millət Məclisi Ankarada toplanmaq üçün hər cür tədbir görülmüş, 19 mart 1920-ci ildə hər tərəfə "Bildiriş" göndərilmiş, yapılan seçkilər nəticəsində millət vəkilləri Ankarada toplanmış, 23 aprel 1920-ci ildə Türkiye Böyük Millət Məclisi öz işinə başlamışdır. Mustafa Kamal Paşa təcili olaraq bir hökumət təşkil etdilməsini tələf etmiş, Qazi Mustafa Kamal Paşa təcili olaraq işğal etdiyi yerinə kənarlaşdırılaraq yerinə Əbdülməcid Əfendi keçirilmişdir. Tarixi görevini yerinə yetirən Birinci Büyük Millət Məclisi də seçimlərin 1 aprel 1923-cü ildə yenilənməsinə qərar vermiş, 11 avqust 1923-cü ildə toplanan İkinci Büyük Millət Məclisi 23 avqustda Lozan anlaşmasını onaylamış, 6 oktyabr 1923-cü ildə Türk hərbi qüvvələrinin İstanbulda daxil olması ilə vətənin bütünlüyü faktiki olaraq gerçəkləşmişdir. Artıq ən uyğun dövlət şəklini elan etmək zamanı gəlmış, 1921-ci il Anayasasının bəzi maddələri genişləndirərək hakimiyətin qeydəşərsiz millətə aid olduğu, idarə səkəlinin xalqın öz müqəddərətini təyin etmə əsasına dayanan Cümhuriyyət olduğu 29 oktyabr 1923-cü il tarixli 364 sayılı qanunla gerçəkləşdirilmiş, Qazi Mustafa Kamal Paşa təcili olaraq işğal etdiyi yerinə kənarlaşdırılaraq yerinə Əbdülməcid Əfendi keçirilmişdir. Tarixi görevini yerinə yetirən Birinci Büyük Millət Məclisi də seçimlərin 1 aprel 1923-cü ildə yenilənməsinə qərar vermiş, 11 avqust 1923-cü ildə toplanan İkinci Büyük Millət Məclisi 23 avqustda Lozan anlaşmasını onaylamış, 6 oktyabr 1923-cü ildə Türk hərbi qüvvələrinin İstanbulda daxil olması ilə vətənin bütünlüyü faktiki olaraq gerçəkləşmişdir. Artıq ən uyğun dövlət şəklini elan etmək zamanı gəlmış, 1921-ci il Anayasasının bəzi maddələri genişləndirərək hakimiyətin qeydəşərsiz millətə aid olduğu, idarə səkəlinin xalqın öz müqəddərətini təyin etmə əsasına dayanan Cümhuriyyət olduğu 29 oktyabr 1923-cü il tarixli 364 sayılı qanunla gerçəkləşdirilmiş, Qazi Mustafa Kamal Paşa təcili olaraq işğal etdiyi yerinə kənarlaşdırılaraq yerinə Əbdülməcid Əfendi keçirilmişdir. Tarixi görevini yerinə yetirən Birinci Büyük Millət Məclisi də seçimlərin 1 aprel 1923-cü ildə yenilənməsinə qərar vermiş, 11 avqust 1923-cü ildə toplanan İkinci Büyük Millət Məclisi 23 avqustda Lozan anlaşmasını onaylamış, 6 oktyabr 1923-cü ildə Türk hərbi qüvvələrinin İstanbulda daxil olması ilə vətənin bütünlüyü faktiki olaraq gerçəkləşmişdir. Artıq ən uyğun dövlət şəklini elan etmək zamanı gəlmış, 1921-ci il Anayasasının bəzi maddələri genişləndirərək hakimiyətin qeydəşərsiz millətə aid olduğu, idarə səkəlinin xalqın öz müqəddərətini təyin etmə əsasına dayanan Cümhuriyyət olduğu 29 oktyabr 1923-cü il tarixli 364 sayılı qanunla gerçəkləşdirilmiş, Qazi Mustafa Kamal Paşa təcili olaraq işğal etdiyi yerinə kənarlaşdırılaraq yerinə Əbdülməcid Əfendi keçirilmişdir. Tarixi görevini yerinə yetirən Birinci Büyük Millət Məclisi də seçimlərin 1 aprel 1923-cü ildə yenilənməsinə qərar vermiş, 11 avqust 1923-cü ildə toplanan İkinci Büyük Millət Məclisi 23 avqustda Lozan anlaşmasını onaylamış, 6 oktyabr 1923-cü ildə Türk hərbi qüvvələrinin İstanbulda daxil olması ilə vətənin bütünlüğü faktiki olaraq gerçəkləşmişdir. Artıq ən uyğun dövlət şəklini elan etmək zamanı gəlmış, 1921-ci il Anayasasının bəzi maddələri genişləndirərək hakimiyətin qeydəşərsiz millətə aid olduğu, idarə səkəlinin xalqın öz müqəddərətini təyin etmə əsasına dayanan Cümhuriyyət olduğu 29 oktyabr 1923-cü il tarixli 364 sayılı qanunla gerçəkləşdirilmiş, Qazi Mustafa Kamal Paşa təcili olaraq işğal etdiyi yerinə kənarlaşdırılaraq yerinə Əbdülməcid Əfendi keçirilmişdir. Tarixi görevini yerinə yetirən Birinci Büyük Millət Məclisi də seçimlərin 1 aprel 1923-cü ildə yenilənməsinə qərar vermiş, 11 avqust 1923-cü ildə toplanan İkinci Büyük Millət Məclisi 23 avqustda Lozan anlaşmasını onaylamış, 6 oktyabr 1923-cü ildə Türk hərbi qüvvələrinin İstanbulda daxil olması ilə vətənin bütünlüğü faktiki olaraq gerçəkləşmişdir. Artıq ən uyğun dövlət şəklini elan etmək zamanı gəlmış, 1921-ci il Anayasasının bəzi maddələri genişləndirərək hakimiyətin qeydəşərsiz millətə aid olduğu, idarə səkəlinin xalqın öz müqəddərətini təyin etmə əsasına dayanan Cümhuriyyət olduğu 29 oktyabr 1923-cü il tarixli 364 sayılı qanunla gerçəkləşdirilmiş, Qazi Mustafa Kamal Paşa təcili olaraq işğal etdiyi yerinə kənarlaşdırılaraq yerinə Əbdülməcid Əfendi keçirilmişdir. Tarixi görevini yerinə yetirən Birinci Büyük Millət Məclisi də seçimlərin 1 aprel 1923-cü ildə yenilənməsinə qərar vermiş, 11 avqust 1923-cü ildə toplanan İkinci Büyük Millət Məclisi 23 avqustda Lozan anlaşmasını onaylamış, 6 oktyabr 1923-cü ildə Türk hərbi qüvvələrinin İstanbulda daxil olması ilə vətənin bütünlüğü faktiki olaraq gerçəkləşmişdir. Artıq ən uyğun dövlət şəklini elan etmək zamanı gəlmış, 1921-ci il Anayasasının bəzi maddələri genişləndirərək hakimiyətin qeydəşərsiz millətə aid olduğu, idarə səkəlinin xalqın öz müqəddərətini təyin etmə əsasına dayanan Cümhuriyyət olduğu 29 oktyabr 1923-cü il tarixli 364 sayılı qanunla gerçəkləşdirilmiş, Qazi Mustafa Kamal Paşa təcili olaraq işğal etdiyi yerinə kənarlaşdırılaraq yerinə Əbdülməcid Əfendi keçirilmişdir. Tarixi görevini yerinə yetirən Birinci Büyük Millət Məclisi də seçimlərin 1 aprel 1923-cü ildə yenilənməsinə qərar vermiş, 11 avqust 1923-cü ildə toplanan İkinci Büyük Millət Məclisi 23 avqustda Lozan anlaşmasını onaylamış, 6 oktyabr 1923-cü ildə Türk hərbi qüvvələrinin İstanbulda daxil olması ilə vətənin bütünlüğü faktiki olaraq gerçəkləşmişdir. Artıq ən uyğun dövlət şəklini elan etmək zamanı gəlmış, 1921-ci il Anayasasının bəzi maddələri genişləndirərək hakimiyətin qeydəşərsiz millətə aid olduğu, idarə səkəlinin xalqın öz müqəddərətini təyin etmə əsasına dayanan Cümhuriyyət olduğu 29 oktyabr 1923-cü il tarixli 364 sayılı qanunla gerçəkləşdirilmiş, Qazi Mustafa Kamal Paşa təcili olaraq işğal etdiyi yerinə kənarlaşdırılaraq yerinə Əbdülməcid Əfendi keçirilmişdir. Tarixi görevini yerinə yetirən Birinci Büyük Millət Məclisi də seçimlərin 1 aprel 1923-cü ildə yenilənməsinə qərar vermiş, 11 avqust 1923-cü ildə toplanan İkinci Büyük Millət Məclisi 23 avqustda Lozan anlaşmasını onaylamış, 6 oktyabr 1923-cü ildə Türk hərbi qüvvələrinin İstanbulda daxil olması ilə vətənin bütünlüğü faktiki olaraq gerçəkləşmişdir. Artıq ən uyğun dövlət şəklini elan etmək zamanı gəlmış, 1921-ci il Anayasasının bəzi maddələri genişləndirərək hakimiyətin qeydəşərsiz millətə